



BİLFA FASAD

AKRİLİK KOPOLİMER EMULSIYON ƏSASLI
PİQMENT VƏ DOLĞU SİSTEMİ İLƏ GƏLİŞDİRİLMİŞ MAT
GÖRÜNÜMLÜ SON QAT XARİCİ MƏKAN BOYASIDIR.



XÜSUSİYYƏTLƏRİ

Yüksək örtmə gücünə sahib Bilfa Fasad , hazırlanmasında istifadə olunan pıqmentlər sayəsində UV şüalarına dayanıqlıdır. Üstün yapışma gücünə sahib olduğundan, istifadə edildiyi səthə çox yaxşı yapışır. Hər cür hava şəraitinə, yağış, qar, günəş şüalarına dayanıqlıdır. İstifadə edildiyi səthlərə yayılma xüsusiyyətinə görə asan sürülür. Zaman və əməyə qənaət edir. Nəfəs alma özəlliyi sayəsində səthdə yaranan nəmin çölə çıxma bilməsinə şərait yaradır.

İSTİFADƏ QAYDALARI

Gips, beton, brut beton, betapan və MDF kimi səthlərdə istifadə etmək olar. Tətbiq olunacaq səthin sağlam, quru, təmiz və özünü daşıya biləcək vəziyyətdə olması lazımdır. Hər cür kir, toz və yağdan təmizlənməlidir. Beton, brüt beton, yeni sıvalı səthlərin tam quruma vaxtı gözlənilməlidir (28 gün). Lazım olarsa səthlərdə düzəltmə və təmir işləri görülməlidir. Bilfa Akrilik Astar ilə divarlar astarlandıqdan sonra Bilfa Fasad boyası ən az 2 qat tətbiq olunmalıdır. Qatlar arasındakı gözləmə zamanı 6-8 saat olmalıdır. Yüksək temperaturlu havalarda astar və boyanın tətbiq edilməsi məsləhət olunmur. Boyanın istifadə edildiyi və quruma zamanı boyunca mühit və səthin temperaturu +5 və +30°C arasında olması və hər cür yağış, nəm və dondan qoruması lazımdır.

İNCƏLTMƏ

Təmiz su ilə 10% qədərində incəldilir. Xarici məkan boyalarında ediləcək yüksək dəqiqlik tələb olunan işlərdə məhsulların eyni miqdarda incəldilməsinə, ton fərqlilikləri olmaması üçün diqqət edilməlidir.

SƏRFİYYAT

Tək qatda 1l boya ilə 10-12 m² səth boyana bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq.





SİLİKONLU ASTAR

SİLİKONLU AKRİLİK KOPOLİMER
ƏSASLI YARI ŞƏFFAF DAXİLİ VƏ XARİCİ
MƏKAN ASTARIDIR.



XÜSUSİYYƏTLƏRİ

Boyanacaq səthə çox yaxşı nüfuz edərək sağlam bir bünövrə yaradıb, boyanın səthə ən yaxşı şəkildə yapışmasını və boya sərfiyyatının azalmasını təmin edir. Brüt beton, düz və ya qabarıq, rəngini itirmiş silikon və ya akrilik əsaslı səthlərdə astar olaraq istifadə olunur.

İSTİFADƏ QAYDALARI

Tətbiq ediləcək səthin sağlam, quru, təmiz və öz özünü daşıya biləcək vəziyyətdə olması lazımdır. Tətbiqdən öncə səth kir, toz, yağ və qabarıqlarda təmizlənməlidir. Bilfa Silikonlu Astar xarici məkan boyalarında boyadan əvvəl, məcun tətbiq olunduğu zaman düzəltmə işləmlərindən sonra istifadə olunur. Yüksək temperaturlu vaxtlarda istifadəsi tövsiyyə edilmir. Fərqli teksturalar əldə etmək üçün məcunu püskürtmə yolu ilə vurmadan öncə, astarlama işləmləri yerinə yetirilir. Tətbiq və istifadə zamanı temperaturun +5 ilə +30°C olması məsləhətdir. Hər cür yağış, şəh və dondan qorunmalıdır.

İNCƏLTMƏ

Bilfa Silikonlu Astar 10-15 % su ilə incəldildikdən sonra, tək qat halında səthə daha yaxşı nüfuz edir.

SƏRFİYYAT

1 kq ilə təxminən 12-14 m² astarlana bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA


10 kq, 16 kq.





BILFA PLASTİK

STİREN AKRİLİK KOPOLİMER ƏSASLI
MAT DEKORATİV DAXİLİ MƏKAN
DİVAR BOYASIDIR



XÜSUSİYYƏTLƏRİ

Bilfa Plastik ekonomik və keyfiyyəti bir arada verən, su qaldırıcı keyfiyyətdə yüksək örtücülüyə sahib bir boyadır. Tətbiq olunduğu səthlərdə sürtünməyə dayanıqlı, mükəmməl yapışma özəllikləri olan film təbəqəsi verir. Tənəffüs etmə qabiliyyəti yüksək olduğundan çatlamaz və tökülməz. Su əsaslı olması səbəbi ilə narahat edici bir qoxusu yoxdur və ekoloji mühit dostudur.

İSTİFADƏ QAYDALARI

İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya olunacaq səthlər hər cür kir, toz, qəlib yağından təmizlənməli və gərəkli səth düzəltmə işləri yerinə yetirilməlidir. Köhnə boyalı səthlər üzərinə, astar tətbiqinə keçmədən əvvəl səthlərin tamamına yüngül zımpara edilməsi unudulmamalıdır. Səthlərdə boyanın örtücülüynü artırmaq məqsədi ilə 1 qat ləkə örtücü boya tətbiq edildikdən sonra bir və ya iki qat halında Bilfa Plastik boya son qat boya kimi tətbiq edilə bilər. Tətbiq əsnasında və boyanın tam quruması tamamlanana qədər, məkan və səthin temperaturu +5 və +30°C arasında olmasına diqqət edilməlidir. Səthlər dondan qorunmalıdır. Fırça, rulo və püskürtmə ilə tətbiq oluna bilər.

İNCƏLTMƏ

Fırça və rulo tətbiqində təmiz su ilə 10-15 % incəldilərək iki qat halında tətbiq edilməsi tövsiyyə olunur.

SƏRFİYYAT

Tək qatda 1 lt boya ilə 10-12 m² səth boyana bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA


3.5 kq, 10 kq, 25 kq





BİLFA TAVAN

STİREN AKRİLİK EMULSIYA ƏSASLI
DAXİLİ MƏKAN SON QAT
TAVAN BOYASIDIR.



XÜSUSİYYƏTLƏRİ

Hamar görünüşlü, yüksək örtücülüyə sahib tavan boyasıdır. Tətbiq olunduğu səth ilə bütünləşir. Qabarma və tökülmə yaşanmaz. Ekoloji cəhətdən zişansız, qoxusuz, kif tutmazdır. Sürtünməyə, nəmin ziyanlı təsirinə dayanıqlıdır. Yayılma gücü sayəsində əməyə qənaət edər, yüksək tənəffüs qabiliyyətinə sahibdir.

İSTİFADƏ QAYDALARI

Tətbiq olunan səth sağlam, quru və təmiz olmalıdır. Kirli, tozlu, qabarmış və köhnə boyalar səthin üzərindən qazınıb, təmizlənməlidir. Boya tətbiqi zamanı ətraf temperatur +5 və +35°C tövsiyyə edilir. Səthlər dondan qorunmalıdır. Fırça, rulo və püskürtmə ilə tətbiq oluna bilər.

İNCƏLTMƏ

Fırça və rulo ilə tətbiq əsnasında 10-15 % su ilə incəldilərək, iki qat halında istifadəsi tövsiyyə edilir.

SƏRFİYYAT

Tək qatda ortalama 10-12 m²/ L. İstifadə ediləcək səthin növünə, əmiciliyinə, quruluşuna görə dəyişə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə, dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10kq, 25kq.





BİLFA KONTAKT

Modifikisiyalı polimerləşdirilmiş , qətran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astdır.



XÜSUSİYYƏTLƏRİ

İstifadəsi asandır. Sement və xüsusilə alçı əsaslı suvaqların qəlibdən çıxan beton səthlərədə daha yaxşı yapışmasını artıran astdır. Tərkibində həlledici yoxdur, sement və xüsusilə gips əsaslı suvaqların suyunun tez itməsinin qarşısını alır.

İSTİFADƏ QAYDALARI

Brüt beton kimi səthlərə gips və sement əsaslı qarışımlardan əvvəl istifadə olunur. Brüt beton divar, sütun, tavan kimi səthlərdə yapışma gücləndiricisi kimi istifadə olunur. İstifadə olunacaq səthlərdə astarın yapışmasına maneə olan hər cür kir, pas və varsa qəlib yağlardan təmizlənməlidir. Səthdəki əyriliklər təmir edilməlidir. Səth quru və təmiz olmalıdır. İstifadə zamanı Bilfa Kontakt müntəzəm olaraq qarışdırılmalıdır. Gips istifadəsi zamanı səthin tamamı ilə quruması gözlənilməlidir(24 saat). İstifadə temperaturu +5 +30°C arasında olmalıdır.

İNCƏLTMƏ

İncəltməyə ehtiyac yoxdur.İstifadəyə hazır haldadır.

SƏRFİYYAT

Ortalama tək qatda 4m²/kq. Tətbiq olunacaq səthin növünə, əmiciliyinə və quruluşuna görə dəyişir.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər.Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA


5 kq, 10 kq, 25 kq





BİLFA PLUS

STİREN-AKRİLİK KOPOLİMER ƏSASLI,
SİLİNƏ BİLƏN, MAT GÖRÜNÜMLÜ, DEKORATİV
DAXİLİ MƏKAN DİVAR BOYASIDIR.



XÜSUSİYYƏTLƏRİ

Bilfa Plus mat və hamar görünüşlü boyadır. Tətbiq zamanı səthlə bütünləşir. Su əsaslı olması səbəbi ilə narahat edici qoxusu yoxdur və ekoloji olaraq təmizdir. Tətbiq olunduğu səthlərdə sürtünməyə dayanıqlı, mükəmməl yapışma xüsusiyyətləri olan film təbəqəsi verir. Tənəffüs etmə qabiliyyəti yüksək olduğundan çatlamaz və tökülməz.

İSTİFADƏ QAYDALARI

Bilfa Plus daxili məkan köhnə-yeni boyalı, suvaqlı tavan-divar, gips, macun, alçıpan, betopan, OSB, şüşə tekstili səthlər üzərinə astarlama istifadə edildikdən sonra tətbiq oluna bilər. İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya tətbiq olunacaq səthlər hər cür kir, toz, qəlib yağlardan təmizlənməli, lazımlı səth düzəltmə işləri yerinə yetirilməlidir. Beton, brüt beton və yeni suvaqlı səthlərdə tam quruma vaxtı gözlənilməlidir (28 gün). Köhnə boyalı səthlər üzərinə, astar tətbiqinə keçmədən əvvəl bütün səthə hamarlaşdırma tətbiq edilməsi unudulmamalıdır. İlk dəfə tətbiq olunacaq yeni suvaqlı səthlərdə, Bilfa Akrilik Astar Və ya Bilfa Bİnder tətbiq edilməlidir. Əhəng üzərinə birbaşa boya vurulmamalıdır. Tətbiq zamanı və boyanın tam quruması tamamlanana qədər məkan və səth temperaturu +5 və +30°C arasında olmasına diqqət edilməlidir. Qatlar arasında gözləmə zamanı 6-8 saat olmalıdır. Fırça, rulo və püskürtmə ilə tətbiq oluna bilər.

İNCƏLTMƏ

Fırça və rulo istifadəsi zamanı təmiz su ilə 10-15% incəldilərək iki qat halında tətbiqi tövsiyyə edilir.

SƏRFİYYAT

Tək qatda 1 lt boya ilə 10-12 m² boyana bilər. İstifadə olunacaq səthin növünə görə dəyişiklik göstərə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq.





BİLFA SİLAN

**HƏR CÜR HAVA ŞƏRAİTİNƏ DAYANIQLILIQ
GÖSTƏRƏN SİLİKON ƏSASLI , DEKORATİV
SON QAT XARİCİ MƏKAN BOYASIDIR.**



XÜSUSİYYƏTLƏRİ

Bilfa boyalarının Silikon texnologiyası ilə gəlişdirilmiş rütubət, nəm, günəş, yağış və hər cür hava şəraitinə dayanıqlılıq göstərən , su dəfədicisi və nəfəs alma cəhətini özündə bütünləşdirən su əsaslı son qat xarici məkan boyasıdır. Bilfa Silan maksimum nəfəs alma özəliyi ilə fasad cəbhələrin quru qalmasını və enerji itkisinin qarşısını alır. 4 mövsüm maksimum performans göstərir, ilk günkü rəng tonunu illərlə qoruyur. Tətbiq edildiyi səthlərə mükəmməl yapışır , pullanıb tökülmür. Tətbiqi asan, sürətli və sərfəlidir. Maksimum buxar keçiriciliyi vardır. Tez quruyar rəngi solmaz. İstifadə edildiyi səthə mükəmməl tutunur çatlamaz, qabarmaz.tökülməz.Örtücülüğü son dərəcə yüksəkdir.

İSTİFADƏ QAYDALARI

Tətbiq olunacaq səth yaxşıca təmizlənir, çatlar Bilfa Xarici Məkan Macunu ilə təmir olunur.Geniş səthlərdə rulo ilə tətbiq edilir, divar kəsişmə yerləri və pəncərə kənarlarında fırça istifadə edilir .Tətbiq olunacaq səthin quru, təmiz və öz özünü daşıyacaq vəziyyətdə olması lazımdır . Divarlarda yuyulmamış dəniz qumundan istifadə edildiyi və ya zəmindən aldığı nəmin nəticəsində oxşalanma kimi hallar müşahidə edilərsə öncə mütəxəssislə məsləhət etməyiniz tövsiyyə olunur. Beton, brut beton və yeni suvaq edilmiş səthlərdə möhkəmlənmə zamanına diqqət edilməli (28 gün).Bilfa Silikonlu Astar ilə divarlar astarlandıqdan sonra boyama işinə başlamaq olar. Bilfa Silan Boya istifadəsi ən az iki qat, gözləmə zamanı isə 6-8 saat olmalıdır. Boya istifadəsi zamanı məkanın və səthin temperaturu +5 və 30°C dərəcədən çox olmamasına, hər növ yağışdan və dondan qorunmasına diqqət edilməlidir.

İNCƏLTMƏ

Fırça və rulo istifadəsi zamanı təmiz su ilə 10 % incəldilərək iki qat vurulması tövsiyyə edilir. Ton fərqliliklərinin olmaması üçün böyük m² sahələrdə boyanın eyni nisbətə incəldilməsi tövsiyyə olunur.

SƏRFİYYAT

Boyanacaq divar səthinə və əmiciliyinə görə tək qatda 1 lt boya ilə 8-10 m² sahə boyana bilər. Dəqiq sərfiyyat üçün həmin sahədə boyanı test edib miqdarı müəyyən etmək olar.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq





İPƏK PARLAQ

SAF - AKRİLİK EMULSIYA ƏSASLI XARİCİ VƏ DAXİLİ MƏKANLARDA İSTİFADƏ EDİLƏN İPƏK PARLAQLIĞA MALİK DEKORATİV GÖRÜNÜŞLÜ SON QAT BOYADIR. SÜRTÜNMƏYƏ, ZƏRBƏYƏ, ATMOSFER TƏSİRLƏRƏ VƏ UV ŞÜALARA DAYANIQLIDIR, SƏTHİ MÜKƏMMƏL QORUYUR. EKOLOJİ CƏHƏTDƏN ZİYANSIZDIR.




XÜSUSİYYƏTLƏRİ	Sürtünməyə, zərbəyə, atmosfer təsirlərə və UV şüalara dayanıqlıdır, səthi mükəmməl qoruyur. Ekoloji cəhətdən ziyansızdır. Hər cür tipli alçı, siva, beton, xüsusiyyətlərini itirmiş, solmuş köhnə səthlərdə və sairə inşaat materiallarının üzərində dekorativ məqsədli və qoruyucu son qat boyadır.
İSTİFADƏ QAYDALARI	Hər cür alçı, siva, beton, xüsusiyyətlərini itirmiş, kirlənmiş, solmuş köhnə səthlərdə və sairə inşaat materiallarının üzərində dekorativ məqsədli və qoruyucu son qat boyadır. Tətbiq olunan səth sağlam, quru və təmiz olmalıdır. Boya tətbiq olunan zaman ətraf temperatur 5-30°C olması tövsiyə edilir. Bilfa İpək Parlaq tətbiqindən öncə divarlar Akrilik Astar ilə astarlanmalıdır.
İNCƏLTMƏ	Boya istifadə edilmədən əvvəl 10-15 % su ilə qarışdırılmalıdır.
SƏRFİYYAT	Tək qatda 1l boya ilə 10-12 m ² səth boyana bilər.
DEPOLAMA	Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.
QABLAŞDIRMA	2.5lt, 7.5lt , 15 lt





AKRİLİK ASTAR

AKRİLİK KOPOLİMER EMULSIYON
ƏSASLI XARİCİ MƏKAN ASTARI.



XÜSUSİYYƏTLƏRİ	Boya ilə səth arasında bağlayıcı körpü qurar, bağlılığı artırır, boya sərfiyyatını azaldır. Üzərinə tətbiq ediləcək boyanın səth tərəfindən artıq əmilməsinin qarşısını alar.
İSTİFADƏ QAYDALARI	Brüt beton, düz və ya kobud suvaqlı, mineral əsaslı səthlərdə, rəngini itirmiş özünü daşıya biləcək akrilik və ya silikon əsaslı səthlərdə astar olaraq istifadə edilir. Tətbiq ediləcək səthin quru, təmiz, sağlam, özünü daşıya biləcək vəziyyətdə olması lazımdır. Varsa hər cür kir, toz, qəlib yağından təmizlənməlidir. Gərək olarsa səth düzəltmə və təmir işləri edilməlidir. Heddindən yuxsek havalarda tətbiqi məsləhət edilmir. Məkan və səth temperaturunun +5 və + 30°C olması və hər cür yağış, nəm, dondan qorunması məsləhətdir.
İNCƏLTMƏ	Astarın tətbiqi zamanı 10 % su ilə incəldilməsi gərəkdir.
SƏRFİYYAT	Tək qatda ortalama 7-11 m ² / L. Səthin növünə, əmiciliyinə, quruluşuna görə dəyişiklik göstərə bilər.
DEPOLAMA	Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.
QABLAŞDIRMA	10 kg, 16 kg





BİLFA RULOTEX

STİREN AKRİLİK KOPOLİMER
BAĞLAYICI ƏSASLI MAT GÖRÜNÜMLÜ
XARİCİ MƏKAN ÖRTÜYÜDÜR.




XÜSUSİYYƏTLƏRİ	Yüksək örtmə gücünə sahibdir.İstifadə olunduğu səthə yapışma gücü sayəsində möhkəm yapışır. Suya, rütubətə , dəniz suyuna , şaxtaya və günəş şüalarına dayanıqlıdır. İstifadə olunduğu səthlərə yayılma xüsusiyyətinə görə rahat yayılır.Su dəfedici xüsusiyyəti sayəsində suya qarşı davamlıdır.
İSTİFADƏ QAYDALARI	Beton, brüt beton, MDF, rəngini itirmiş özünü daşıya biləcək köhnə boyalı səthlərə tətbiq edilə bilər. Gərəkli olarsa səthin işlənməsi və təmiri edilməlidir. Daxili və xarici məkanlarda beton, suvaq və macunlanmış astarlı səthlərdə rahatlıqla istifadə olunur. Tətbiq olunacaq səth yaxşıca təmizlənir, çatlar Bilfa Macunu ilə təmir olunur. Bütün səth Bilfa Silikonlu Astar ilə astarlanır. Tək qat astar tətbiq edildikdən sonra istənilən zövqə posteki və ya süngər rulo ilə Ruloteks tətbiq edilir. Tətbiq edilərkən minimum istilik 5°C olmalıdır. Hər cür yağış, nəm, dondan qorunmalıdır. Rulotex məhsulu istifadə olunduğu zaman, desən fərqliliklərinin ortalığa çıxmaması üçün gərəkli həssasiyyət göstərilməlidir.
İNCƏLTMƏ	İstifadəyə hazırdır.İncəltməyə ehtiyac yoxdur.
SƏRFİYYAT	Rulo ilə 1-1,5 kq/m ²
DEPOLAMA	Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.
QABLAŞDIRMA	25 kg





BİLFA SİLİKONLU İPƏK MAT



**SİLİKON ƏSASLI, DƏFƏLƏRLƏ SİLİNƏ BİLƏN
VƏ YUYULAN İPƏK MAT GÖRÜNÜMLÜ
DEKORATİV DAXİLİ MƏKAN BOYASIDIR.**

XÜSUSİYYƏTLƏRİ

İpəksi mat özəlliyi ilə işığı əks etdirir, məkanda genişlik hissi yaradır. Hər cür səthə mükəmməl yapışma göstərir. Elastik xüsusiyyəti sayəsində istifadə olunduğu səth ilə bütünləşərək çatlamaz, qopmaz və qabarmaz. Canlı rənglərlə mükəmməl örtücülüyə sahibdir. Silinəbilmə xüsusiyyəti vardır. Tənəffüs edə bilmə cəhəti ilə divardakı rütubəti çölə atar. İstifadəsi asandır. İlk gündə rəng çalarını illərlə qoruyur. Səthlərə ipəksi mat görünümündə təmiz və dekorativ bir görünüş verir. İstifadə zamanı yayılma özəlliyi sayəsində zamana qənaət edir. Narahat edici bir qoxusu yoxdur və ekoloji olaraq təmizdir.

İSTİFADƏ QAYDALARI

Saten gips, macun və astarlama kimi alt döşəmə hazırlığı edilmiş səthlərə, yeni və düzgün səthli divar və tavanlara, köhnə boyalı, rəngini itirmiş divarlara və boyana bilən divar kağızı üzərinə son qat boya olaraq istifadə edə biləcəyiniz məhsuldur. İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya istifadə ediləcək səthlər hər cür kir, toz, qəlib yağı, lazımsız təbəqələrdən təmizlənməli və yeni düzgün səth hazırlığı edilməlidir. Beton, brüt beton və yeni suvaq olunmuş səthlərdə istifadə qaydalarına riayət olunmalıdır (28 gün). Əhəng üzərinə birbaşa boya tətbiq edilməməlidir. Silikonlu İpək Mat boyanın tətbiqindən əvvəl Bilfa Binder və yaxud Silikonlu Astar ilə astarlama prosesi yerinə yetirilməlidir. Silikonlu İpək Mat Boya 2 qat tətbiq olunur. Quruma müddəti 6-8 saatdır. Tətbiq əsnasında və boyanın tam quruması tamamlanana qədər, məkan və səthin temperaturu +5 °C və +30 °C arasında olmasına diqqət edilməlidir. Səthlər dondan qorunmalıdır. Fırça, rulo və püskürtmə ilə tətbiq edilə bilər.

İNCƏLTMƏ

Fırça və rulo istifadəsi zamanı təmiz su ilə 10-15% incəldilərək iki qat istifadəsi tövsiyyə edilir.

SƏRFİYYAT

Tək qatda boya ilə 10-12² m boyana bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq.





BİLFA BİNDER

SİLİKON ƏSASLI, ŞƏFFAF,
DAXİLİ VƏ XARİCİ SƏTHLƏRDƏ
İSTİFADƏ OLUNAN DİVAR ASTARIDIR



XÜSUSİYYƏTLƏRİ

Səthə çox əla nüfuz edir, sağlam bir səth yaradaraq son qat boyanı səthə yapışdırır, səthin hopduruculuq dərəcəsini və sərfiyyatını azaldır.

İSTİFADƏ QAYDALARI

BİLFA BİNDER həcmən 1:7 nisbətində su ilə qarışdırılır, fırça ilə səthə hopdurulur. İstifadədən əvvəl səthin qabarmış hissələri yağ, kir və tozdan təmizlənməlidir. Gips və bənzər səthlərdə yonulma prosesi yerinə yetirildikdən sonra nəmli bir bez ilə tozu alınmalı və daha sonra astar tətbiqinə keçilməlidir. Bilfa Binder lazım olan incəltmə edildikdən sonra fırça və ya rulo ilə tətbiq olunmalıdır. Tətbiq əsnasında səth temperaturu +5 və +300°C arasında olmalıdır. Astar tətbiqi və quruma zamanı səth dondan qorunmalıdır. Bilfa Binder tətbiqindən ən az 4 saat sonra boya tətbiq oluna bilər.

İNCƏLTMƏ

Bilfa Binder həcmən 1:7 nisbətində su ilə incəldilir.

SƏRFİYYAT

Səthin hopduruculuq dərəcəsinə görə 1:7 nisbətində incəldilmiş Bilfa Binder ilə 25-40 m² sahəni astarlamaq olar. Tətbiq ediləcək səthin növünə, əmiciliyinə, quruluşuna görə dəyişə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada, sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA


1Lt, 4Lt.





BİLFA MACUN

STİREN AKRİLİK KOPOLİMER ƏSASLI
XARİCİ MƏKAN DİVAR MACUNUDUR



XÜSUSİYYƏTLƏRİ

Hər cür hava şəraitinə dözümlü olub, divarın nəfəs almasına maneə olmayan və su izolyasiyası yaradan akrilik macundur. Daha əvvəl boyanmış və qabarmış xarici səthlərin təmizlənməsi ilə yaranan boşluqların doldurulmasında dolğu vəzifəsini yerinə yetirir. Su və nəmə qarşı müqaviməti güclüdür. Çox sağlam və bərabər düzlükdə bir səth yaradır. Quruduqdan sonra BİLFA AKRİLİK ASTAR istifadə etmək şərti ilə, hər cür boya istifadə oluna bilər.

İSTİFADƏ QAYDALARI

Binaların xarici səthlərində suvaq izlərini yox etmək, çatları doldurmaq, düzgün səth əldə etmək üçün istifadə olunur. İki qat tətbiq olunur. Tətbiq ediləcək səthin sağlam, quru, təmiz və özünü daşıya biləcək vəziyyətdə olmalıdır. Beton, brüt beton və yeni suvaqlı səthlərdə quruma zamanına riayət edilməlidir (28 gün). Yalnız ilk qat quruyub sərtləşdikdən sonra (24 saat) ikinci qat tətbiq oluna bilər. Quruduqdan sonra BİLFA AKRİLİK ASTAR istifadə etmək şərti ilə, hər cür boya istifadə oluna bilər. Əsintili və isti havalarda tətbiq etməyi məsləhət edilmir. Temperaturun +5 və +30°C arasında olmasına diqqət edilməlidir.

İNCƏLTMƏ

İncəltməyə ehtiyac yoxdur. İstifadəyə hazır haldadır.

SƏRFİYYAT

1 kv.b üçün 0,5-1,5 kq-dır.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

4.5 kq, 10 kq, 25 kq

